

Hikmət Hacıyev:

"Azad edilmiş ərazilərdə
ağaclar əvəzinə minalar var"



"Həzirdə işğaldan
azad edilmiş ərazilərdə
ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan
hökuməti bunun əksini edəcək. Minaları temizləyərək
orada ağaclar ekəcək".

Adəlet.az xəber verir ki, buna Prezidentin köməkçisi Prezident Administrasiyasının Xarıci siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev deyib.

Onun sözlerine görə, Azərbaycan hökuməti burada çoxtərəflili yanaşmadan istifadə edəcək:

"Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin tohlikəsizlik şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır".

Bu bir xalq qəzeti



Qurucusu:
Adil Mınbaşyev

ƏDALƏT

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 16 (5953) 2 aprel 2022-ci il


Qiyməti 30 qəpik

Aqil Abbas

ƏZRAYILIN ERKƏK-DİSİLİYİ

Bax: səh.4

www.adalet.az



Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib. Adəlet.az xəber verir ki, bu haqda

qarar TÜRKSOY-un Daimi Şurasının Türkîyenin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.

**Baş katib: "Azərbaycan TÜRKSOY-un
lider dövlətlərindən biridir"**

"Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir ve təşkilat böyük töhfə verir".

Bunu "Report" un Bursaya ezmə olunmuş müxbirinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.

"Azərbaycan türk dünyasında xüsusi yer tutur ve əhəmiyyətli mövqeye malikdir". - Düsen Kaseinov deyib.

Onun sözlerinə görə, təşkilat Azərbaycanın Mədəniyyət Nazirliyi ilə six eməkdaşlığı edir və bu eməkdaşlığı davam etdirmək niyətindədir. "Hər il Azərbaycanın hansısa tanınmış mədəniyyət xadimin ilə elan edirik. Bütün dünyaya onların yaradıcı əsərlərinin nüüməyi etdiririk". - Baş katib deyib.

Xatırladıq ki, TÜRKSOY 2017-ci illi "Molla Pənah Vəqif ili" elan edib və bununla əlaqədar bir sıra tədbirlər keçirib, 2018-ci ilde görkəmləi Azərbaycan bestəkarı Qara Gayrəyev tədbir hesab edib, 2019-cu il "İmadeddin Nəsimi ili" elan edib, bu il se TÜRKSOY çərçivəsində görkəmləi Azərbaycan bestəkarı Fikret Əmirovun 100 illiyi qeyd ediləcək.

Zelenski iki generali rütbəsindən mahrum etdi



Ukrayna Tohlikəsizlik Xidmətinin Daxili Tohlikəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrej Naumov və Ukrayna Tohlikəsizlik Xidmətinin Xerson vilayəti üzrə idarəsinin keçmiş rəhbəri Serqey Kirivorukovun general rütbəsindən mahrum edilib.

Adəlet.az xəber verir ki, buna Ukrayna Prezidenti Volodymir Zelenskiy boyan edib. Onun sözlerinə görə, vətənin hərədə olduğunu müyyən etməyo no isə mane olan, dövləti, onun azadlığını və müstəqilliyini qorumaq üçün Ukrayna xalqına sədəqət bağlı verdiyi hərbi andı pozan yüksək rütbəli zabitlər, şübhəsi kimi, Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən mohrum ediləcəklər.

**Kadirov Rusiyada yanacaqdoldurma
məntəqəsində namaz qıldı**



Rusiyannan Ukraynanın işgal etmək qərarından sonra bölgəyə minlərlə çəçen döyüşü gəndərən Çeçen Lideri Ramzan Kadirov yenidən gündəmə gəlib.

Adəlet.az xəber verir ki, buna mədəniyyət işçisi, bələdiyyətçi, rəhbər və sənədli şəxslər, əməkdaşları və digər əməkdaşları da daxil olmaqla, Kadirovun yanacaqdoldurma məntəqəsində namaz qıldı.

Birlikdə namaz qıldıq fotosu yayılıb. Çeçen liderinin paylaşdığı fotosu da yalnız Rusiya Federasiyasında yerləşən "Pulsar" yanacaqdoldurma məntəqəsinin loqosu görünür. "Pulsar"ın Rusiya dövlətinin nozaratindən "Rosneft" neft şirkətinə məxsus olduğunu nəzərdə tutulur. Kadirovun Rusiya da olduğunu təsdiq etmiş olarıq.

NATO: "Rusiya Ukraynaya hücumunu ikiqat artıracaq"



"Ukraynada Rusiya qüvvələri
ölkünlərən şərqiñə hücumlarını
ikiqat artırmaq üçün yenidən
qruplaşdır".

Adəlet.az BBC-yə istinadon xəber verir ki, bu sözləri NATO-nun baş katibi Jens Stoltenberg deyib.

Böyük Britaniya bildirib ki, Rusiya Gürcüstəndən olaraq 1200-2000 hərbi gətirir. Moskva çərşənbə

BMT: "Azərbaycanın yanında olmağa davam edəcəyik"



"BMT-nin hesabatına görə, son ildə yeddi minə yaxın insan minə partiyalarından həsil olub və ya yaralanıb. Azərbaycanda isə son bir il yarımında 100-dən çox həqədən alınıb".

APA xəber verir ki, buna barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vələndaka Andreycəva

va Bakıda humanitar minatormizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

"Şəxslərin fərdi tohlikəsizliyi, icmaların tohlikəsizliyi üçün minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları temizləyərək orada ağaclar ekəcək".

Adəlet.az xəber verir ki, buna Prezidentin köməkçisi Prezident Administrasiyasının Xarıci siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev deyib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ANAMA ilə əməkdaşlığın neticələrini açıqlayıb:

"ANAMA ilə əməkdaşlığımız var. Əsas məqsədümüz bu bələdye əhalinin tohlikəsizlik şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır".

Biz BMT olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik ki, hər bir qadın, uşaq, kişi öz evində tohlikəsiz yaşasın".

Fazil Mustafa: Cəhənnəm olsun pandemiya...

Milli Məclisin üzvü Fazil Mustafa Rusiya, Gürcüstən sərhədində qalan yuzlərə vətəndaşın problemlərinə diqqət çəkib.

Adəlet.az bildirir ki, deputat konkret faktı sökəndərək, hökumətə tələbələr bulunub.

"İndiye Mahaçalada qiyabi tehsil alan və tələbələr zəng etmişdir. Hökumət-hökümətə ağlıyır. 40 gündür universitetdə dərs üçün gedib, indi geri dönməyə yol yoxdur. Deyir hökumətimiz öz ölkəmizdə quru serdəhimiz bağlı olduğuna görə buraxır. Ümidişim sizidə, yuxarıda vəziyyətimizi qatdırır. Minlərlə bu cür acıncıqlı durumda qalan Azərbaycan vətəndaşları var. Dərbdən, Maheçalada, Gürcüstəndə Kime başa salasan, kime anladasan. Cəhənnəm olsun pandemiya, zillet içinde qalan odur deyil e, Azərbaycan vətəndaşdır! Təcili açın qapıları öz Vətənerinə dönsürən. Temimat verirəm, heç bir xəstəlik-filan artmayacaq. Ac-yalvacən nə qəder yad ölkədə çöllər qalacaqlar, aşagılanacaqlar. Mediadakı dostlarımızdan xahiş edirəm, bu çağrısını yayın ki, belkə təsiri ola".



Ərdoğan Azərbaycanla bağlı bu sənədi təsdiqlədi

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiye Respublikası Hökuməti arasında peşə təhsili sahəsində eməkdaşlığı dair Protokol"u təsdiqləyib.

Adəlet.az xəber verir ki, bu barədə müvafiq "Resmi Gazetə"də dərc olunub.


Ərəfət imzaladığı gündə qüvvəye minib.

Qeyd edək ki, sözügedən Protokol 2021-ci il fevral 19-da Ankara'da Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında ittiqası eməkdaşlığı üzrə Birgə Hökumətlərərə Komissiya-nın 9-cu işləsi çərçivəsində imzalanıb.

Səned iki ölkə arasında peşə təhsili sahəsində eməkdaşlığın genişləndirilməsini və müvafiq ittiqasat üzrə Türkiye təcrübəsinin öyrənilməsini ehtiva edir.



Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərildi



Qazilerin müalicə prosesi "YAŞAT" Fondu tərəfindən davam etdirilir.

Fondan Adəlet.az-a verilən məlumatla görə, müalicə meqsədli ağır yaralanan üç qazi - Alxasov Camal İlqar oğlu, Səferli Xeyal Mübariz oğlu, Memmedzadə Adəm Güləşən oğlu isə müalicəsi davam etdiyindən təkrarlı yola salınır. Əliyev Heydər Zəkir oğlu və Ömerov Rüstəm Cianşa oğlu isə müalicəsinə tamamlayaq olmayı geri qaydırılır.

Zaur Əhməd

Mövludun mübarək, BÖYÜK KİŞİ...



1 aprel... Bu tarix ailəmiz üçün özel günlərdən sayılır. Atam o gün dünyaya gelmişdi. Amma doğum gününü yerdə çox qeyd ede bilmədi. Apreldə də şəhid olduğu üçün bu ayı bizim üçün da dəyərli dəyərli. Adətan ondan yaxanda əsəbləşirəm, cənubi İcmədkəlləri sözle izah edə bilmirəm. O qədar ucadadır ki, baxa bilmirəm. Güneşə baxmaq mümkün olmadığı kimi, o zirvəye baxmaq olmur. Amma hiss edirəm ki, arıqənərən deyil.

...Bilər ki, yerin, yurdun yaxıdır. Qəşənlər qəhrəman, dostların qəhrəman şəhidlərimizdir. Nə xoş Sizin halınıza...

Na deyim, ruhun şad olsun, cənnətdəki, mövludun mübarək, BÖYÜK KİŞİ...

İTALİYANI DÜNYA ÇEMPİONATINA SOXUSDURMAQ İSTƏYİRLƏR

Söyüñ düzü, İtaliyast dünya çempionatı araqşas xay kimi bir şeydir, ya da "Sabail" siz Azərbaycan çempionatı. Bunlar bir zərafatdı. Təbii ki, çox istərdi ki, İtalya dünən çempionatında istirak eləsin, çempionata bir rəng qatsın.

İndi də oxuyram ki, FİFA belə bir qarar çıxmaq istəyir. İranın əleyhinə ki, Rusiyaya sanksiya tətbiq olmalıdır. Bir bəhənə qadınları buraxımlar. Əgər doğrudan da belə bir hadisə baş verərsə bu on böyük əlaqəsi olar, FİFA-nın tarixinə bir ləkə kimi düşür.

İran milli komandasında şəhərinən qəşənlərinə qarşıdır. Həm də İtaliyanın əzərkarlarından az deyil.

İkinci ki, İtalya dünya çempionatına getmək istəyirdi bizim AFF-ya müraciət ediydi, bizi dəl borcun De Byzəni verəndik İtaliyaya.

İrade Tuncay
iradetuncay@rambler.ru

A.A - Ağ ADAM, V AGRILAR ADAMI...



Hərə gedirik...

Maşınım radiosu danışır - esirlikdə qalan qız-gelinlərimiz...

İndiyə qız-gelin qalar - deyirəm dodağımın altında. Guya mövzunu deyirir ...

Bəlkə yuxarıda defəsi eyni səhəbi dinişirəm:

- Ağdamda bir qonşusudur. Plen olanda orda azərbaycanlı zabit aparır

öz bağında işləmişdi onu, Fransada. Sorğu- sual eləmişdi ki, inansın. Yolu soruşmuşdu - demis-

- Bir Ağdamdan Gəncəyə gel görür. O da izah eləmişdi. Sonra qaćmaşa kömək eləmişdi.

- Əsirlikdən qaćmaşa?

- Hə ...

Bax: səh.3



GÜNLÜK LƏTİFƏSİ

Hidayət Elvəsal Aqil Abbas: - Ağıl müəllim, sən dünya gərmiş savad

A.A - Ağ Adam, Ağrılar Adamı...

Hara gedirik...

Maşının radiosu danışır - eşsizlikde qalan qız-

gəlinlərimiz...

İndiyə qız-gəlin qalar - deyirəm dodağımın

altında. Guya məzvunuñ deyir...
Belə yüzündən dəfədi eyni səhbəti dinleyi-

rem:

- Ağdamda bir qonşumuz vardi. Davada olmuşdu. Plein olanda orda azərbaycanlı zabit aparıb öz başında istətmədi onu , Fransada. Sorğu- sual eləmədi ki, inansın. Yolu soruşmuşdu - demişdi, bir Ağdamdan Gəncəyə gel görüm. O da izah etmişdi. Söhraqçaqma körək eləmişdi.

- Sərhlidən qacaqma?

- He ...

- Nemeslər bes? O zabit sonra nə cavab verib? Demeyiblər bes, hara getdi plen?

- Hər, deyil menin el-qolumu bağlayarsız. Bir yumruq da vurursuz inanarlar.

- Kino danışmış senin o qonşun.

- Nə kino, bala? Həmişə aylarımda davadan da-

nışanda. Hem de deyirdi kinoda ukrainləri düz-

gösterirler. Hamisi satqın olub.

- Kimi satıblar?

- Soveti.

- Hər... Xalqlar dostluğu prinsipin gözleyiblər. Siyaset bele idi o vaxt. Ağlaması da yoğun Fransadan qayıdib burda yaşamağına gəryemmiş. Bəs, tutmamışdır onu? Özün deməsindən axı tutulub.

- He, Tutulmusdu. Burda istintaq edən de bi-

zimliklərdən imiş. On il veriblər gedib. Ordan getir-

mışı arvadını da. Sibirdən...

- Arvadını görmüşdüm. Yaziq rus dilini de unut-

muşdu. Danışdırımlı cavabı bizim dildə verirdi. Kla-

- Xala... Ağdamda kime rusca danışmış ki?

Susur bir anlıq. Bilirom indi heberi hissədəki

rus usaqlarında, rus məktəbindən, "Üfünde parl-

ti" oyunundan danışacaq. Ağdamda rus dilini bi-

lənlərin az olmadığında danışacaq... Ve en böyük

kompleksidə rus dilini istədiyi kimi bilməməyi.

Kanalı dayışım radioda...

- Qarabağ Kicik Qafqazı. Ona görə buralardan fərqli olur. Ağdamda yayın istisnəsində serin olurdu hava.

- Ağdamda? Men hemişə istidən bişmişəm or-

da. Serin nedid...

- Nə danışsın eey? Suyu serin, havası se-

rin...

- Şuşada serin idi, he. Ta Ağdamda yoxki.

- Nə bilirsəne san...

- Niye bilirmər? Hər il apardin da. (Zornan apardığın demərəm. Durum gərgindi.Yol gedirik. Sükən onun elində. Xataldı qıçıqlandırmış).

Nəsə qəribədi, yolda belə səhbətlər çox olur. Və bütün səhbətlər herlənib-furlanıb Ağdamın üs-

tündə dayanır. Anlamağa çalışırın. Eyni səhbi-

reşitlərini bürzü vermeməye çalışırın. İlərin

üstüne ilə gəldikcə mezmən dəhəd qatılış-

ıda. İllələşdirməq dəha da artr: Can, Ağdam. Bizi-

çüçələr nece enli, geniş idi. Can, Ağdam. Neçə

zavod vardi. Can, Ağdam. Biziş məsələlər hər

meyevidən var idi. Can, Ağdam. Hami dolanırdı.

Kasib adam yox idi. Can, Ağdam... Torpaq neca-

berekəti iddi... Can, can, can...

Azərbaycanın neft sənayesine zərər endirməye çağırış edən Rusiya Dövlət Dumasının İqtisadi siyaset komitəsinin sədr müavini, deputat Mihail Delyagin sözləri əsasında Rusyanın imperiya, bolşevik və müasir dövrə rəhbərinin gizli planlarından biri olub.

Tarixdən az çox məlumatlı olan şəxslər bilirlər ki, I Pyotr-

ru Bakı neftən nəzarət etmək üçün Abşeron və Bakını işgal etmesi üçün xüsusi amri olub. Hətta ordu komandanlığına təpşirir vermişdi ki, əgər Bakı və Abşeron ələ keçiriləməsən.

Qaynaqlar əsərlərindən Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abşeronun ələ keçirilməsi xə-

barının əsəri, Bakı və Abş

Oturmuştu, daha doğrusu, yaxınımsıdı stula. Yörün göründü. Ele bilbicinden gelmişdi. Kök adam, isti de ne teher tentitmidise, mağarın ortasındaki serinkeşin getirdiyi mehi de səhra kuleyi kimi hiss edirdi.

Camaat bu dağılıŞa. Dildədiga serin bulaqların başında emlik qabırqasın- kabab cəkəndə, kef partladanda, O da yayın bu iştisin adamı mindiyi bir vaxtda yediğini oturmalıydı bu qaramat mağarda. Ömrü bu qaramat mağaralarda acı-aciiların içinde keçirdi, xüsüsle de rəhməte geden cavan ola bən ağıracı dəha çox hiss edirdi. İncevəra, bər az evvel defn ediliyindən Əzrayıl cəxən qayıb yaxırı.

Ötrümüşü bu qaramat mağarda 1400 il evvel baş vermiş ve nağıllısmış hadiselerden danışmışındır. Hansı ki camaat bu nağılların belkə yüze deşti. Onun başqa mollaşaların fəriqi o idi, hemin nağıllar özündən rəngini qatardı, gözüne də bəz az düz vurardı. Bu da onun apardığı məcclisi maraqi edərdi.

Sürfəde birçə quş südü yoxdu. Yas Sahibi bazarı alek-vələk eləda, tapa bilməyib əsərləşmişdi. Quş südü satanlar da Seyid Ləzim ağının ceddinə and imişdilər ki, yoxdu, nəlik dedən oləcək, Ağcabədinin ispalkomunun atıstanı bu gün üçüd, sehərin rəngi özər vəsüdən tərəfən yığıb apardılar.

Beləcə, stolun üstü Ağcabədinin ispalkomunun atıstanı zibilinə birçə quş südü əsik idi. Hec toylarında bəle süfrə açılmışdır. Hetta badımcana oxşayan bir sari meyve də vardi ki, cəxənlər onu ilk deşidiydi. Amma hec kəm o meyveyi elini vururdur. Eşitmisdilər ki, onu Afrikada meymunlar yeyir. Bu meyvinin yetişdiyi ölkələri də eon onun adıya adlanırdılar - Banan Respublikası. Düzdür, hərdən subut eləmisi ki, ənsənlər meymundan emələ gəliblər, Sovet əslimləri bu təsdiqliyərildər. Onlar isə Sovet hökumətinin Allıhəs alımlarına inanmadıqları kimi Darvina da inamırdılar. Ümumiyyətə, çoxu hec Darvini tamırdı, ona görə de bu meyveyə ola vurmadular.

Təyən fərgi olaraq süfrəde birçə araq çatırmışdı. Amma o bilirdi ki, yeyib-icən oğlanlar ehən vaxtı ya vurub gəlirlər, ya da keçib qonşu heyətdə evvelcən getirib qurduqları urus "voda"siylə boğazlarını yaşırlardı. Əslində on uurus "voda"ları girdirməydi, rayondakı şərab zavodlarında hazırlayırlardı, amma butulkaların üstüne yapıdırıqları "Moskovskiy voda" etiketi girdirməye deyildi, uaqlar Moskvadan gəndərlərdir.

Ötrümüşü, hərdən süfrədeki mer-meyvədən dadırı. Meymurların sevdiyi meyvəye O da el uzatırdı, badımcandan zohlesi gedirdi, onda ki hələ onun sarısı ola. Və hər-dən da çayçının işarəsi ilə bəz "Fatihe" verirdi ki, getmek istəyenlər getsinler. Amma yə-rinden terpenen olmurdı. Bilişlər ki, belə bahalı süfrənin bahalı da ehsanı olacaq.

Qarabaşa vadilər adımlarını toyalarını adətən Qədr Rüstəmovun apardır, yasları da Şəhərin O idi, Sesi de, düzür, Qədirin səsi kimi olmasa da, Şahmali Kür-dəğlən səsi kimi qayğıya, xalis Qiyas- li qayğıya. Diliñin sərin olması da avazına bir rəng qatardı. Belkə yeganə mollaşdı ki o sərin avazı, sərin boğazlarıyla "Quran"ı elə

ƏZRAYILIN ERKƏK-DİŞİLİYİ

(hekayə)

oxuyardı ki, məclisə bir qəbiristanlıq sükütu çökerdi.

Bəzən eyni gündə iki sıytal adamın yasi düşürdü. Onda qanı berk qaralardı, deməli, mütləq birin� xetrine dayecək.

Bu gün də eله olmuşdu. Hetta onu atalarının yasına aparmış üçün qapıya gəlen sıytal adamlar öz aralarında dava salıb bir-birilərinin üstüne silah da çəkmisdilər. O da Seyid Ləzim ağının cəddinə and verib onları sakitləşdirdi.

- Arvad, qostyumumu getir, yene zivilə düşümşəm.

- Noluf?

- İki yan birden düşüf. Dalmca gələnlər azaq gələr-birin� rırmışdır. İndi bilmirən hansına gedim.

- Ay kişi, sən bellə de, razılaşdır, birin� tünçün ver, birinin yedisini. Denen qırın da ayri-ayrı günde salınsınlar.

- Arvad deyil ey, Sokratdi.

Başa mollaşaların fəriqi olaraq bahalı ve selicili geyimini xoşlayardı.

Geyimli-keçinib düşümüşdən aşağı, her iki tərəfin adamları gözləyirdi. Uzun çək-çevir-ən sonra onları ortaç mexrəcə getirə bilmişdi.

- Olanın navəsi masını elə bərk qovurdu ki, onu da sərətənən gedinmişdan zehləsi gedirdi, qorxurdu. Yas yerlərdən de tez-tez deyərdi:

- Ay canavat, day Əzrayıl öz yerini jiqili-ye verif, siz de onunla ciliqəgaş oynuyur-suz.

Gözü qalmışdı sürətləndə. Əqrəb 130-u göstərənən day özünü saxlaya bilmedi:

- Qardaşlığı, saxla maşın!

- Nə olub, Rəşid emi?

- Saxla deyirəm, saxla dana.

Uşaq maşını saxladı.

- Dədən oluf?

- Başa düşmedim.

- Niye başa düşmədin, soruşuram dədən oluf?

- He-

- Təşnu oluf?

- Əş, deyim olub də. Ölmesə sənən da-lınca niye geridik ki?

- Qardaşlığı, mən skoruy pomoş döyülməyey, pokonyu pomoşam. Men olüri dırıltırməyem, o dünuya yola salıram. Gedif basdırıjix dana, yarım saat tez, yarım saat gej.

Qarabaşa yəqin qədər adam yiğimdi ki, həc 1 Mayda hökumət Lenin meydənindən bu qədər adam yığa bilmirdi. Gəyden də to-döldür, tər dabanınan axırdı. Yas Sahibinin xoşuna gəlmək, gözüne girmək üçün millet də bir basbası salımdı, az qalırdı onu itəlib salsınlar mazara.

- Ə, bir geri durun dana, qoyun camavat işin gorsun.

Kimse dedi:

- Rəşid emi, deyəsen mezə bir az dayaz qazibray, bir təpke de vursalar pisləməz.

Dönbür tərs-tərs onu deyən adama baxdı:

- Ə, boş-boş danışma, durub qaçajax?!

Ona görə de bəz qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.


İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləməz.

İşinən qazibray, bir təpke de vursalar pisləmə

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

No 12 (2286) 2 aprel 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Azərbaycan reallığının Lerik nümunəsi

Bir coğrafi məkan olaraq Azərbaycanın ərazisi həm ekoloji baxımdan, həm də iqtisadi və siyasi anlamda həmişə diqqəti çəkib. Ona görə də hələ Sovet dönenindən çox-çox əvvəllərde, hətta Sovetin özünü mövcud olduğu döndəmədə ölkəmizə həris maraqlar azalmayıb. İşgəl istəyi heç vaxt düşmənlərimiz yaddasından, niyyətindən silinməyib. Ona görə də Azərbaycanın inkişafı, tərəqqisi bu gün de yaxın-uzaq gücləri qırıcılandırır, onların "sönməyen arzularını" nəslənətəkən verir. Açıq şəkildə görürük və izleyirik ki, töredilən təxribatlar Azərbaycanın xaritəsə ilə bağlı elektron mediada yayılmışın qərəzi yalnızlıqlar, bizim suvereniyimizə, dövlətçiliyimə, həm də təbii ki, inkişafımıza edilən qəsddi, vurulan zərbədi. Bütün bunlara baxmayaraq ölkəmiz özünü iqtisadi-siyasi kursuna sadıq qalaraq Ulu Önderimiz Heydər Əliyev cənablarının özüllünü qoymuşu strategiya ilə yo-

lunu davam etdirir.

Bu gün Azərbaycan xalqının qaranti olan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün uğurlu inkişaf yolunda nüfuzlərə elədə edən Azərbaycan bir dövlət olaraq tekcə regionda deyil, həm də dünya çapında özünü birmənalı şəkildə sübut edib. Bizim iqtisadi uğurlarımız, xüsusiilə, dünənyi bürüyen pandemiya şəraitində Azərbaycan iqtisadiyyatının öz sabitliyini qoruyub saxlaya biləməsi en önemlisi uğurlardan sayılır. Həmin uğurlar da təbii ki, ölkənin bütün ərazilərinin inkişaf etdirilməsinin nəticəsidir. İster Aran, ister Dağılıq bölgelerimizdə ölkə prezidentinin Regionların İnkişafına Dair Dövlət Programına uyğun olaraq planlı şəkildə bərpə, təmir, yenidənquruya işləri həyata keçirilir. Həmin bölgelerimizdən biri Lerik rayonudur.

Dağlar qeyriyunda yerləşən, özünün coğrafi manzerası ilə həmişə diqqəti çəkən Lerik rayonu bu gün yine bir bölgə kimi diqqət mərkəzindədir. Bu

fikri ona görə vurğulayırımkı, Sovet dönenin kənd təsərrüfatı rayonu sayılan Lerik bu gün də böyük ve yeni statusları da eldə edib.

Lerik rayonu onunla həmsərhəd olan Yardımlı, Lənkəran rayonları kimi dərəcədə dağlıq mühitinin yetirəbiləcəyi məhsulların istehsalı ilə fərqlənir. Burada heyvandarlığın inkişafına xüsusi önem verilir. Bu da olaq sahələrinin, meşə zolaqlarının olmasından qaynaqlanır. Yeni, kənd adamları öz heyvanlarını bəsmələk və məhsuldarlıq eldə etmək üçün münbət şəraite malikdilər. Ona görə də burada heyvandarlıq məhsullarının, xüsusiilə et və süd istehsalının genişlənməsinə və artım eldə edilməsinə ilə bağlıdır. Düşənərük ki, rayon rəhbərliyi, eləcə də dövlətin aidiyatı qurumları bu məsələnin daim diqqət mərkəzində saxlayacaq. Cünki Azərbaycana, eləcə də onun bir parçası olan Lerik rayonuna turistlərin cəlb olunması hem iqtisadi baxımdan, həm də siyasi baxımdan çox önemlidir. Bu ölkəmizin tanınılması, onun tərəixinin öyrənilməsi maddi mədəniyyət nümunələrimizə reklam üçün böyük fürsətdi. Bütün hallarda Lerik rayonunun iqtisadi təreqqisi Azərbaycanın uğuru deməkdir.

Bu gün Lerik rayonunda istehsal olunan əkinçilik məhsulları da həm rayon sakinlərinin tələbatının ödənilməsində, həm də respublikə sakinlərinin heyat şəraitinin yüksəlməsində öz sözünə deyə bilir. Burada yetişdirilən denli bitkilər, eləcə də tütün istehsalı məhsulları ilə seçilir. Yeni, Lerik rayonu sakinləri həm dövlət sifarişi kimi, həm də qayda qaydada əkinçiliyin inkişaf etdirilməsinə böyük mərəqə göstərir. Bu da öz növbəsində insanların bazar zərbəlinə və aile bündəcisinə müsbət menada göstərən təsir, yeni onun imkanlarının genişlənib artması deməkdir.

Lerik rayonunda kifayət qədər məşə zolaqları olduğundan, burada aqac materiallarının emalı da diqqətde saxlanır. Bu da ölkə əhalisinin mebel te-

lebatında müəyyən rol oynayır. Aparılan müsahidələr göstərir ki, Lerik rayonunda kənd təsərrüfatı ilə yanışı, turizm inkişaf üçün da böyük perspektivlər var. Ele Sovet dönenində fərqli olaraq bu gün Lerik rayonunun həm yerli, həm xarici turistlərin üz tutması da buradakı coğrafi və ekoloji mənzərə ilə yanışı həm də bölgənin qədim tarixi malik olmasına. Lerik rayonu ərazisində olan tarixi abidələr buradakı sefali bulğalar, təbii menzərlər, turistlərə xoş anlar yaşamağa imkan verir.

Ona görə də bu sahənin inkişaf etdirilməsinə müasir otellerin, xidmet sahələrinin yaradılmasına diqqəti artırmışdır. Düşənərük ki, rayon rəhbərliyi, eləcə də dövlətin aidiyatı qurumları bu məsələnin daim diqqət mərkəzində saxlayacaq. Cünki Azərbaycana, eləcə də onun bir parçası olan Lerik rayonuna turistlərin cəlb olunması hem iqtisadi baxımdan, həm də siyasi baxımdan çox önemlidir. Bu ölkəmizin tanınılması, onun tərəixinin öyrənilməsi maddi mədəniyyət nümunələrimizə reklam üçün böyük fürsətdi. Bütün hallarda Lerik rayonunun iqtisadi təreqqisi Azərbaycanın uğuru deməkdir.

Lerik rayonunda kifayət qədər məşə zolaqları olduğundan, burada aqac materiallarının emalı da diqqətde saxlanır. Bu da ölkə əhalisinin mebel te-



ki, Azərbaycanın istenilen nöqtəsində vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərilməlidir. Ele Azərbaycan Prezidentinin də her bir memurdan teleb mehz budur.

Bir az da konkret desək, her bir məmər xalqına, dövlətinə xidmet etməlidir. Belə olan haldə uğurlarımız da, nüfus yetirəlməz də hem ürək achar, həm də insanlarımızın dövləte bağlılığı gücləndirir.

Lerikdə aparılan tikinti-abadlıq işləri yolların, səkələrin temiri, yeni-lərin çəkilməsi, su, elektrik, rabitə, qaz və digər məsələlərin vaxtında həll edilməsi də bölgədə həyat səviyyəsini yüksəldən amillərdəndi. Bu məqamda sahiyyənin, təhsilin, böyük vələklərdə mədəniyyət sahəsinin inkişaf etdirilməsinə zərurılığından da unutmaq olmaz. Cünki zəhmət adamının, torpağı, yurdunu sevən inسانın sağlamlığı, təhsil imkanından

yararlanmağı, mədəni istirahəti onun en böyük hüquqlarındandır. Bax, bu mənada bu gün Lerik Rayon icra Hakimiyyəti başçısının salahiyətlərini icra edən Cəlil Başxəyev cənabının öz komandası ilə birlikdə Azərbaycan Prezidentinin qarşıya qoyduğu məsələləri uğurla və vaxtında icrasına təmin etməsi çox vacibdir. Lerikdə bu gün gör-dükələrimiz deməye əsas verir ki, bu qədim bölgemiz özünün yeni dövrünü yaşayır - uğurlu və inkişaf edən dövrünü!

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİAN İNKİŞAFI AGENTLİYİNİN
MƏLİYYƏ YARDIMI İLƏ



Allaha tanrıya baxın –
Mən azadlıq istiyirəm!

XATIRƏ
RƏHİMBOYLİ



Cəsurlığın qırurum, kədərimdi hələk, Cümən məzardə saxlı, ruhun cənnətdə sakın. "Əzizim, Vətən yaxşı..." -"demyim, bayan əkim, Yoxsa məzərin üstüdə qəlm layla, şəhidim?

Yurdun hər qərşisində sənin həqiqi sayın var, Paldaşanın vəqarın, cınarların boyun var. Üdəğimiz, havada, suda sənin payın var, Layiqliksə, haqqını halal eylə, şəhidim.

Keçdin taleyimizdən, keçdin ildürünsayaq, Yağdırın alovunu düşən üstə... yənə yağ... Adın - mitsolləhən xəzər, ruhun daima oyaq, İgidilər qışas çağır, həyət, şəhidim.

Zamanları adıayar, əsrləri aşarsın, Güzlərdə, kənəndərələr dələ qaynar, dəsərənsər. Biziş gəldi-gədərik, sən abidiyərsən, Bütən galzək nəslə salam soyñə, şəhidim. Layiqliksə, haqqını halal eylə, şəhidim.

Mən azadlıq istiyirəm, Səməvəzin, məni səməvəzin. Dönləyin coşan kədəri, Qaynayan qəməni səməvəzin, Mən azadlıq istiyirəm!

Nəfsinizin qorxusundan, İcində səxtilim axı, Yol verin, çıxmə özündən, İcində boğuldan axı, Mən azadlıq istiyirəm!

Nə sevdiklərim arxamdı, Nə sevdiklərimi yığın. Mən hansı daşa səykiyim, Görünən içimdəki dağı - Mən azadlıq istiyirəm! Dağlıandan qəhrə udum, Mən də bir nəfəs verin. Ya tam kəsin nəfəsimi, Ya da arzuma səs verin -- Mən azadlıq istiyirəm!

Gözərim işq istayır, Üzüyim nur umur mənim. Səlxət başınız üstə, Güzlərin qurumur mənim. Baxmayım susub durmuşam, Üzüyim kırırmın manım, Mən azadlıq istiyirəm!

Qanlılısı sizlə üzüyim Bu qanlı yaraya baxın Azın haqqın qapısını

SEVGİ DƏ DİNDİ

Duzlu sular qoyub qəmən bağrina Duzlu yığınm sənəsiz gülənləri. Əbgər balasın ayırdıqları. Ümidəm, nə vaxtsa döñərsən geri.

"Mən-sən" eşqimiz "o" qara kağız Göyndər kənləmət ückbincə məktublar. Nətimid qomyun qəlib;şərəfin Partizan olmayı, əsirliyi var...

Axtıdin adımlarıdan, Oxşadı ruhunu şəqəfən olı. Bulaq eşqimiz silib gökzindən Axtı ürəyinə tərsə gəzdi...

Sən ömrə bərcələnən tərsə qızına, Mən dənəməkən ən qədər qızı. Bütün istəklər sərdəkər yar, Bu çəqin qoşuna neyləyim indi ?!

Duzlu sular qoyub qəmən ağrına, Duzlu yığınm sənəsiz gülənləri. Əbgər balasın ayırdıqları. Ümidəm na vaxtsa döñərsən geri;

Bozarmış zyninə baxxb ömrənün Səhərdən axşama qəm qeynirən Səzələr ouduram mən ürəyimini, Bəs dilsiz qəzəbən san?

Sən ömrə bərcələnən tərsə qızına, Mən dənəməkən ən qədər qızı. Bütün istəklər sərdəkər yar, Bu çəqin qoşuna neyləyim indi ?!

Duzlu sular qoyub qəmən ağrına, Duzlu yığınm sənəsiz gülənləri. Əbgər balasın ayırdıqları. Ümidəm na vaxtsa döñərsən geri;

Bozarmış zyninə baxxb ömrənün Səhərdən axşama qəm qeynirən Səzələr ouduram mən ürəyimini, Bəs dilsiz qəzəbən san?

Qara gəzərlərinə qəzəbən qız, Alın yaxşımı qələməz! Qanına işqib hərəsət, gəzəl, Sərlıq qandası, xəstə dirilməz,

Ahh,səndən ötrüyümş mühərbiolər Qismətin hərb elan edimis sən! Hami oğul gəzən o qəfil güləl, Ya qəmənə dayıñ ya da sinənə!

Sələğin yanınaqına yüksək qurmazı, Bəxtinin üzündən göz yaşadır, sil !

Səcəndən astılmə qəmli bir gözəl, Bu gün tarix çökənən real şəkil!!!

Seygələr həmişə haqq sonu axı, bezdirmişən sənə sədəqətmələr. Ah, mənə, iləm, özün bıçaq dər, kim könlülli gedər öz connəndən?

Cənnət xəyalları qov yaddaşından, mənə bən dünənən səbabını ver! Ah, sən istəyin atlısilik, əlimə dənbinin kitabını ver! Sən axı zaltmans?

Olma sevimi, zülmən qulmayaç yolları! Nə yeri işlət, sənət, son hərəkət - kəndi, səndir qanadları! Adına qurduğum bəzərə saray dəndəy dəzindən zərər həsrətindən... Ah, mənə, iləm, özün bıçaq dər, kim könlülli gedər öz connəndən?

Hərəkət, xələc təzyilər bizi, Qom dindən-imandan eyləyilər bizi. "Ey Türk, özün dən!" haylayır bizi, Türk özüne bir gün gələcək, Vətən!

Sən mənə taleyin zülmə payasan, Gəyənən könülmə bir üfləşən sən... Ruhumuz qılsıb dustaqlıq qaldığı Kılıç kəlmədən özənənən sən?

Gördünləri quruyan qaxaq ömrəm? Cismimi qovuran bu sac ömrəm? Bu kədər yarpaqlı ağac ömrəm? Növbələr, kərə kərə səkkələndən özənənən sən?

Namard qayıtları, xəbərgi qamış. Könlülmə bir zərər inam qalmamış... Etilər perik, ümidi sunmış

Yaman daş-kaşkəli ömrən yolları, Gözərlərin yol çəkən təmən həşəndis? Kəsib cingiltisi qulaqların, Çatmır dəha sənə qəlbən zəng səsi

Qatıb qəbəgina zəmanət seli, Dünənən na qədər kövrəkli var... Kəcib golşəmmədən, "dövrəmdə horcun, Qəribən, o qədər xəndəkləri var!!!

Nə qulmə gəlmə var, nə xəncərələm, Dustaqlı bəxtin nedim ucşar köyündə? Götürüb aşıqam gəzimən göydən, Cıx yellow duamın yellənciyində...

Hər kəs Tanrı öndən, Azadlısə, hürdüsə, Yerdəki qurğın nadir, Göydə ALLAH birləşdi?!! Nə sarılıb nə də sol, Öyrən, və arxayın ol; Qəbir Haqq'a gedən yol, Qapıdışa, dərdə... Hər açıtan bir sabah Bir aldansıb, bir gürən... Niyə dağlımlar, axı Bu zəltm dənya, ALAH, Şeytanla əlbirdəs?

Qara gəzərlərinə qəzəbən qız, Alın yaxşımı qələməz! Qanına işqib hərəsət, gəzəl, Sərlıq qandası, xəstə dirilməz,

A

